



AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ

MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ

İQTİSADİYYAT KAFEDRASİ NİN MÜƏLLİMİ

**TÜRKİYƏ CUMHURİYYƏTİ, ANKARA HACI BAYRAM VELİ UNİVERSİTETİNİN
DOKTORANTI**

**İQTİSADİ VƏ TƏDQİQATLAR MƏRKƏZİNİN ÜZVÜ
MƏRUZƏÇİ: AYTƏN NADİROVA**

**MÖVZU: BİZNES MALİYYƏ MÜNASİBƏTLƏRİNDƏ
MÜASİR YANAŞMALAR**



Biznes Maliyyə Münasibətlərində Müasir Yanaşmalar

Müasir biznes mühitində maliyyə münasibətləri şirkətlərin davamlı inkişaf və rəqabət qabiliyyətinin təməl daşlarından biridir. Qlobal iqtisadi dəyişikliklər və texnoloji yeniliklər bizneslərin maliyyə strategiyalarını formalaşdırır.

Bu təqdimat biznes maliyyə münasibətlərində hazırkı trendlər və müasir yanaşmaları araşdırmaq məqsədi daşıyır, biznes liderlərinə və maliyyə mütəxəssislərinə dəyərli biliklər təqdim etməyi hədəfləyir.

Rəqəmsallaşma və Maliyyə Texnologiyaları (FinTech)

FinTech-in Tə'siri

FinTech sektoru maliyyə xidmətlərini sürətlə dəyişdirərək, operativliyi və şəffaflığı artırır. Rəqəmsal ödənişlər və blockchain texnologiyası vasitəsilə əməliyyatlar daha təhlükəsiz və səmərəli olur.

Süni İntellektin Rolu

Süni intellekt maliyyə analizində risklərin qiymətləndirilməsindən tutmuş müştəri davranışlarının proqnozlaşdırılmasına qədər geniş tətbiq olunur, beləliklə qərarvermə prosesini gücləndirir.

Risqlərin İdarə Edilməsində Yeni Metodlar

1

Müasir Risk Təsnifatı

Ənənəvi risk kateqoriyaları artaraq əməliyyat, bazar və kredit riskləri ilə yanaşı, kibertəhlükəsizlik və reputasiya risklərini əhatə edir.

2


Proqnozlaşdırma və Sığorta

Data analitikası və hecləmə strategiyaları risklərin daha dəqiq qiymətləndirilməsinə və idarə olunmasına imkan verir.

3

Dövriyyə Kapitalının İdarəsi

Maliyyə dayanıqlığı üçün likvidlik planlaması optimal maliyyə axınlarının təmin edilməsində kritik rol oynayır.



Dayanıqlı Maliyyə və ESG Kriteriyaları

ESG-nin Önəmi

Ətraf mühit, sosial məsuliyyət və idarəetmə faktorları investisiya qərarlarında əsas meyar kimi qəbul edilməkdədir.

Yaşıl İnvestisiyalar

Ətraf mühitə uyğun maliyyə məhsulları həm biznesin dayanıqlığını artırır, həm də investorlara yeni imkanlar təqdim edir.

Korporativ Sosial Məsuliyyət

Şirkətlərin sosial məsuliyyət layihələri maliyyə performansını möhkəmləndirir və brend imicini gücləndirir.

Maliyyə Faydaları

Dayanıqlı biznes modelləri uzunmüddətli qazanc və risklərin azaldılması baxımından avantajlar təqdim edir.

SUSTAINABLE FINANCE



Təchizat Zənciri Maliyyəsi

Maliyyələşdirmənin Rolu

Təchizat zənciri maliyyələşdirilməsi şirkətlərə likvidliyi artırmaq və tədarük prosesini sürətləndirmək imkanı verir.

Maliyyə Həlləri

- Faktoring: Fakturaların əvvəlcədən ödənişi
- Forfeyting: Beynəlxalq alqı-satqı maliyyəsi

Bu əməliyyatlar tədarükçülər və alıcıların maliyyə ehtiyaclarını qarşılayır.

Effektivlik

Maliyyə strategiyalarının optimallaşdırılması təchizat zəncirinin ümumi məhsuldarlığını və davamlılığını artırır.



Maliyyə Planlaşdırılması və Büdcələmə

1

Çevik Büdcələmə

Müasir biznes şəraitində çevik
büdcələmə maliyyə
dəyişikliklərinə sürətli
adaptasiyanı təmin edir.

2

Proqnozların Hazırlanması

Dərin təhlillər və
modelləşdirmə investisiya
qərarlarının dəstəklənməsində
əhəmiyyətlidir.

3

Kapital Büdcəsi

İnvestisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi və mənbələrin məqsədə uyğun paylanması əsasdır.



Birgə Maliyyələşmə və Melek İnvestorlar

Birgə Maliyyələşmə İmkanları

Kiçik və orta sahibkarlıq üçün
ənənəvi maliyyə mənbələrinə
alternativ təqdim edir.

Melek İnvestorların Rolu

Başlanğıc mərhələsində
startaplara mentorluq və maliyyə
dəstəyi verirlər.

Platforma Müqayisəsi

Fərqli platformaların təhlükəsizlik, investisiya şərtləri və istifadəçi təcrübəsi
baxımından müqayisəsi.



Maliyyə Hesabatlılığı və Şəffaflıq



Beynəlxalq Standartlar

BMHS maliyyə hesabatlarının qlobal standartlara uyğunluğunu təmin edir.



Şəffaflıq

İnvestorların etibarının artırılması üçün kritik amildir.



Daxili Nəzarət

Risqlərin önlənməsi və maliyyə səhvlərinin azaldılması üçün önəmlidir.

Vergi Planlaması və Optimizasiyası

Vergi Dəyişiklikləri

Qanunvericilikdəki yeniliklər biznesin vergi strategiyasına təsir edir və adaptasiyanı tələb edir.

Risqlərin İdarə Edilməsi

Vergi pozuntularından qaçmaq üçün effektiv nəzarət və planlama vacibdir.

Beynəlxalq Vergi

Qlobal biznes üçün uyğun vergi strukturunun yaradılması məcmu nəticələri optimallaşdırır.



Nəticə və Təvsiyələr

Əsas İstiqamətlər

Müasir maliyyə münasibətlərində rəqəmsallaşma, risk idarəçiliyi, dayanıqlıq və şəffaflıq önəmlidir.

Biznes Təvsiyələri

Maliyyə strategiyalarınızı global trendlərə uyğun yeniləyin və innovativ texnologiyaları tətbiq edin.

Gələcək Trendlər

AI-in artan rolu, ESG kriteriyalarının genişlənməsi və yeni maliyyə modeləri diqqət mərkəzindədir.

Suallar və Cavablar

Təqdimatın sonunda mövzularla bağlı suallarınızı

Diqqətiniz üçün təşəkkürlər